



...qayıdır gedənlər gələsə,
belə olmaz gələn səfər.
...qulağıma gələn səsə
qaçıram ki, sən deyilsən!

Qürurun kimə xoş olur?
Allah, bu adam daş olur!..
Harda yaralı quş ölürlər,
uçuram ki, sən deyilsən!

...həsret əl-ayağımı qapır!
Harda itdim, hardan tapım?..
Hərdən bir döyüür qapım,
açıram ki, sən deyilsən!

Elvin Pasa

Niyə

Niyə?

Niyə gözlərin danışığı
səssiz olur,
susur həmişə?

Niyə?

Niyə bəs, xoşbəxtlik özünü
baş hərifindən
asır həmişə?

Niyə?

Niyə gözlərin çəkdiyi yollar
üzdə qırışa dönür?
Qırışlar qalanlara xəritədimi?
Gedəcək neçə nəfər hələ üzdədi...
Niyə günəş
üzündəki qırışları
gizlədir?
Niyə?

Niyə "Ay" inanır ki, günəşini görəcək?

Niyə?

Gecələr hələ də gözləyir,
bir gün bu qaranlığa
ışığ enəcək.

...Sən də qaranlıqdan
boylan sadəcə,
görməsən də boylan.
Bir də görəcəksən
gözündə ümid görüb kimsə
qaça-qaça gələcək...
Sənə də,

mənə də,
bu qaranlıq evə də
ışiq düşəcək!..

Bir gün ömür belə bitər...

Bir gün ömür belə bitər,
bir baxışı dərəd eliyib donarsan...
...gülüşün də daşa döner,
baxışın da şəkil olar danışmaz,
xəyallarım üçub qonar pəncərəndə
çırpinar,
barmaq izin üz çevirər pəncərədən,
xəyalımla danışmaz.

Bir gün ömür belə bitər,
yol ayırcı gözlərimə dərəd olar...
Mən ümidi gözlərimi dikmişəm,
birçə mənə başqa yerə bax, demə.
Hardan bilim,
bir gün sənin gözlərində
yox olduğum yerdəcə
yağış kimi,
damcı-damcı yaş tökürlər
bu çətirsiz bəxtimə.

Bir gün ömür belə bitər,
gələn olmaz,
gedən olmaz yanından.
Tək qalaram üreyimdə,
tənhalığa bir
balaca daş düşər.
Bu yoxluğun məngənəsi sıxar məni,
varlığım da yumşalar...
Yenə illər ötər belə,
hər fəsildə qismətimə qış düşər,
yavaş-yavaş xatirən də
daşa döner, üreyintək

daşlaşar...

Yaxamdan tutub qışqırır,
nəfəsimi kəsir, ad, küçə, ölkə...
bir də "məsaflə"ni əvəz edən
bir ömürlük bəlkə.

Ən doğma yerlər yadlaşır,
ən doğma baxışlar yad olur...
...avtobusdan qışqırın oğlanın
dilindəki ünvan da
quruca ad olur.

...qırışlar əlifba sırası ilə düzülər
alınan dodağına.
...xalın da bir maneədi
gözündəki ümidiñ qabağına.

Həmin küçələr, dalanlar da
sökülüb gözün aydın,
çixıb getməzdin,
iyi çıxardın xatirənin
hər daşına, yanlarında olaydın.

Daha eyni mənəni verir
bitişik də, ayrı da.
Nə cür yazılır yazılsın,
hətta ərəb dilində də
kədərlidi "Əlvida".

...ayrıraq kəlməsinə düşər olan adamlar
gözəl bilir neçə çətinləşir
udula bilən ən rahat loxmalar.
"Sevgi"nin dilində danışmasan
tez unudulur...
Başqa dildə danışmış,
özgə dili anlayırmış doğmalar...